

**D**eyir ki, bəzi kənd yerlə-  
drində qızların təhsil al-  
ması o qədər də yaxşı  
qarşılanır. Əksər ailələr, "qız  
uşağı məktəbə getməz, qız nə-  
dir, oxumaq nədir" deyib, qız-  
larıni təhsildən yayındırırlar.  
Buna görə də, hər zaman ailə-  
sinə minnətdar olduğunu söy-  
ləyir. Düşünür ki, valideynləri-  
nin dəstəyi olmasa, yəqin ki,  
heç vaxt bu yerə gəlib çıxa bil-  
məzdi. Müsahibim Xaçmaz ra-  
yonunun Yergüc kənd məktə-  
binin ibtidai sinif müəlliməsi  
Vəfa Poladlıdır.



1993-sü ilde Quba rayonunun Qacar Zeyid kəndində anadan olan müsahibim, orta təhsilini elə həmin kənd məktəbində alıb. 2010-cu ilde Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisasının qiyabi şöbəsinə qəbul olub. 2013-cü ilde Qacar Zeyid kənd orta məktəbində laborant vəzifəsində çalışıb. Bakalavr təhsilini bitirdikdən sonra 2015-ci ilde ADPU-da metod və metodologiya ixtisası üzrə magistr təhsili almağa başlayıb. Təhsilini bitirdikdən sonra Quba rayonunun Möhüt kəndinə gelərək, ibtidai sinif müəllimi işləməyə başlayıb. Bu ilən isə Xaçmaz rayonunun Yergüc kəndində ibtidai siniflərə dərs deyir.

**- Deyirlər ki, müəllimlik ən müqəddas peşələrdən biridir. Bəs sizin bu sahəyə marağınız necə yarandı?**

- Əslində, müəllimliyə uşaq yaşlarından böyük həvəsim var idi. Ona görə də, indi müəllim işləmək mənim üçün çox maraqlıdır. Uşaq vaxtı hər kəs müxtəlif əyləncəli oyular oynayarken, mən balaca uşaqları etrafına yığıb müəllimlik edirdim. Tabaşırla lövhədə nəsə yazmaqdan çox xoşum gəldi. Tabaşırla özümü əsl müəllim kimi hiss edirdim. Fikirləşirdim ki, balaca uşaqlara dərs keçmək daha maraqlıdır. Orta məktəbdə oxuya-  
yanda Azərbaycan dili və ədəbiyyat fənlərinə böyük mara-  
ğım var idi, müxtəlif müsabiqə-  
lərde qalib gəlirdim. Hətta ibtidai sinif müəllimliyi ixtisasına qəbul olanda müəllimim təec-  
cübələnmişdi ki, mən sənən ədəbiyyat müəllimi olacağını göz-  
leyirdim. Bəlkə də, uşaqlıqda arzum gerçəkləşdi və ibtidai sinif müəllimi oldum.

**- Gənc müəllimlərin əksəriyyəti şəhərdə işləmək arzu-  
sundadır. Siz niye kənd məktəbini seçdiniz?**

- Gənclərin bu istəyi anlaşı-  
landır. Mən 2016-cı ilde Bakı-  
nın 328 sayılı məktəbində dərs deyirdim. Hə-  
min ərefədə müqavilə ilə bir il müddətində  
həm oxub, həm də işləyirdim. Yəni hər iki  
mühitə xaxından bələdəm və deyə bilerəm ki,  
şəhər məktəblərinin xüsusi üstünlüyü yoxdur.  
Əger müəllim təhsil verməyi qarşısına məq-  
səd qoyubsa, bunu istənilən şəraitdə edə bi-  
lər. Mühit insana mənfi təsir göstərə bilməz.  
Kənddə dərs keçirəm deyə, mənim məqsəd

və hədəflərim dəyişmir. Möhüt dərs keçdi-  
yim uşaqlar məktəbə qədər hazırlığa getme-  
mişdi. İndi görünəm ki, həmin uşaqlar ikinci sinif  
səviyyəsindədir. Öyrətmək istəyən müəllim  
ucqar kənddə, dağın başında da öyrəde biler.  
Mənçə, müəllimlik peşəsinin heç bir bahənəsi  
yoxdur. Sadəcə olaraq, həyat standartlarını  
gənclər qəbul edə bilmir. Əslində, hamiya çə-  
tin görünən kənd həyatının öz maraqlı tərəflə-  
ri var. Təhsil vermək biz müəllimlərin borcu-  
dur.

**- Bir müddət Qurbanın Möhüt kəndində dərs deyibsiniz. O təcrübənizi necə xatırlayırsınız?**

- Özüm Quba rayon Qacar Seyid kəndində qalırdım. Bir müddət Qurbanın Möhüt kənd-

**- Necə düşünsürsü-  
nüz, sizcə, müəllim han-  
sı fərdi keyfiyyətlərə ma-  
lik olmalıdır?**

- Müəllim özünü elə  
aparmalıdır ki, şagirdlər  
ona hörmət etsin. Yəni  
bələ demək olarsa, bizim  
səhv etmək şansımız yox-  
dur. Şagirdlərlə münasibətde  
sərhədi qorumaq da  
vacib məsəlidir. İndi kur-  
kulum sistemi ilə dərs ke-  
çirik. Bu sistem şagirdlərə  
həddən artıq sərbəstlik  
verir. Şagirdin üstüne qış-



## "Evdən çıxanda qaloş geyinirdim, məktəbdə ayaqqabılarımı dəyişirdim"

**Vəfa Poladlı: "Kənd məktəbində işləmək mənə əsl müəllim olmağı öyrətdi"**

dində dərs demişəm. Eyni ra-  
yondan olmağımıza baxma-  
yaraq, mesafe çox uzaq idi.  
Ona görə də, mən həftənin  
beş günü Möhüt kəndində  
qalırdım. Bu kənd dağlıq əra-  
zide yerləşir. İş elə getirdi ki,  
bir neçə ay sonra aile həyatı  
qurdum. Yol uzaq idi deyə,  
müxtəlif problemlər yaranırdı.  
Ona görə də, təzə başlayan-  
da hər şey mənə çətin gəldi.  
Ailədən uzaq qalmaq asan  
deyildi. Xüsusilə kənd həyatı-  
nın bir sıra çətinlikləri var. Bi-  
zim əsas çətinliyim isə yol  
ilə bağılı idi. Buna görə də,  
Xaçmaz rayonuna gəldim. Amma Möhüt kən-  
dinin xatirələri heç vaxt yadimdən çıxmaya-  
caq. Dağlıq ərazide olmasına baxmayaraq,  
orada həyat tamam başqa cür idi. Kəndin  
mənzəresi, uşaqları mənim həmişə yadında  
qalacaq. O kəndin uşaqları bir çox xüsusiyyət-  
lərinə görə, şəhər uşaqlarından seçilir. Onlar  
çox saf və təmiz idil və bu saflıq uşaqların  
üzündən oxunurdu. Kəndin əhalisi həddən artıq  
qonaqpərvər və istiqanlı idi. Məktəbin di-  
rektoru Zakir müəllim bizim üçün ata əvəzi idi.  
O, bütün müəllimlərin problemləri ilə yaxından  
maraqlanırdı. Müəllimlər də çox gözəl kollektiv  
yaratmışdı.

**- Müəllimlik peşəsinin hansı çətin tərəf-  
ləri var?**

- Erkin yaşda bu sahəyə həvəsim yaran-  
lığı üçün müəllim işləmək mənə çətin gəlmir.  
Sevdiyim işlə məşğul oluram deyə, hər bir çə-  
tinlik asan görünür. Bəzən elə olur ki, başqa  
ixtisasa hazırlaşan abiturientlər təsadüfən

qırmaq, döymək, təhqir etmək yolverilməz hal-  
dır. Hər bir uşaq sərbəst şəkildə öz fikrini ifa-  
də edə biləməlidir. Çünkü şagird də bir şəxsiy-  
ətdir. Müəllimlər qorxmaq yox, ona hörmət  
etmək lazımdır. Müəllimlik peşəsinin esas  
keyfiyyəti məhribən və ünsiyyəticil olmalıdır.  
Amma nə qədər məhribən davransan da, öz  
ciddiliyini qorunalsın. Dərsdə həddən artıq  
ciddi olsan da, dərsdən kənardır şagirdlərim  
zarafatlaşırıram da. Müəllim uşaqda dərse sevgi  
yaratmalıdır. Şagird başa düşməlidir ki,  
müəllim onu nəhaq yere danlamır. Bütün  
uşaqlara eyni cür yanaşmaq lazımdır.

**- Kənddə şagirdlərin oxumağa meyli  
var mı?**

- Bəzən deyirlər ki, kənd uşaqlarının oxu-  
mağa həvəsi yoxdur. Bu fikirə qətiyyən razı  
deyiləm. Hər bir uşaq öyrənmək, təhsil almaq  
istəyir. Biz müəllimlər onlara bu şansı ver-  
məliyik. Burada valideynin de rolü böyükdür. Kur-

rikkulum sistemi şagird-müəllim-valideyn mü-  
nasibətlərini tənzimləyir. Bu üçlü münasibət tamamlananda  
uğurlu nəticə elde etmək olur. Bəzən valideynin biganəliyi  
müəllimin eziyyətini yere vurur. İster kənd, ister şəhər uşağı,  
onların təhsilə maraqlı müəllim və valideyn yaradır. Möhüt-  
də işlədiyim məktəbdə qadın müəllim yox idi. Orada qadının  
dərs deməsinə yaxşı baxmırırdı. Dərs dediyim müddətde biri-  
ncı və ikinci iclasına ancaq atalar gəlmisdi. Uşaqlara təpsir-  
dəm ki, valideyn iclasına analar gəlməlidir. Belece, valideynləri  
həvəsləndirdim. Əlifba bayra-  
mində qadınlar da iştirak edirdi.

Dərs dediyim müddətde ciddi irəliliyə elde  
etmişdim. Artıq qız uşaqları ali məktəblərə ha-  
zırlaşırırdı. Valideynlər də öz qızlarını oxutmaq  
isteyirdi.

**- Hər bir müəllimin özüñəxas metodika-  
si olur. Siz hansı prinsipləri əsas götürürsünüz?**

- Düzdür, hər bir müəllimin öz metodikası  
olur. Elə savadlı müəllim var ki, metodologiyası  
bilər. Dərs dediyim şagirdlərimə əlaqələ-  
rim həmişə davam edir. Bu, mənim üçün ən  
böyük hədiyyədir. Əger hansısa şagirdin xati-  
rəsində qalmışsama, bu, böyük xoşbəxtlikdir.

### Şəbnəm Mehdiyadə

Önəmlə olan, müəllimin təcrübəsi və metodikasıdır. Mənim ilk ilimdeki ilə indi dərs dediyim metod fərqlidir. Bu da mühitlə bağlıdır. İndi özümü daha da tekmilləşdirmişəm. Ən böyük metodum uşağı dərse həvəsləndirməkdir. Müxtəlif yarışmalar, oyunlar təşkil edirəm. Yarışmanın qalibi olan şagirdlərə hədiyyələr verirəm. Bu, uşaqların hə-  
vəsini daha da artırır. Bir dəqi-  
qəyə kim çox oxusa, imla yarışmasının qaliblərinin adını sinifdə hazırladığımız plakata qeyd edirik.

**- Dərs dediyiniz məktəbin şəraiti necədir?**

- Şəhər məktəblərində ağıllı lövhələrdən, yeni texnologiyalardan istifadə edilir. Məktəblərin şəraiti de qat-qat yaxşı idi. Kənd məktəbləri bu cəhətdən bir qədər geridədir. Məktəbmizdə cəmi bir proyektorumuz var. İstərdim ki, tədrisdə yeni texnologiyalardan istifadə edilsin. Möhütde işlədiyim vaxt direktora müraciət etmişdim. 2018-ci ilin fevral ayında gənc müəllimlərə təhsil naziri Ceyhun Bayramovun görüşü keçirilmişdi. O görüşdə gənc müəllimlərə planşet hədiyyə edildi. Bu planşet indi də mənim dərsdə işimə yarayır. Şəhər məktəblərində bu, adı haldır. Bizzət isə yeni texnologiya təccübələrə qarşılıarı.

**- Bu təcrübə sizə nə öyrətdi?**

- Mən burada həyati derk etdim. Çətinliklərin öhdəsindən gəlməyi kənddə öyrəndim. Kənddə qaz yox idı deyə, odun sobası yandırırdı. Hər gün səhər tezən oyanıb otağı odunla qızdırır, doğranmış odunları otağına daşıyırırdı. Yollar qarla örtülürdü, yağış ya-  
ğanda isə hər yer palçıq olurdu. Palçıq ayaqqabılırları sıradan çıxardığına görə, evdən çıxanda qaloş geyinirdim, məktəbdə ayaqqabıları dəyişirdim. Şagirdlərin də əlindeki çanta-  
da eləvə ayaqqabılırları olurdu. Kənd məktəb-  
ində işləmək mənə əsl müəllim olmayı öyrətdi. Bakıda işlədiyim dövrə təcrübə yığırımdı. Kənddə isə dərsdə yanaşı, başqa qayğılarımda da var idi. Hansı ki, bu qayğıların öhdəsində təkbaşına gəlməli idim. Qarlı yollar, soyuq hav-  
a çətinlik yaratısa da, orada işləmək mənim üçün maraqlı idi.

**- Gələcək planlarınız nələrdir?**

- Bundan sonra da öz üzərimdə çalışacaqam. Hər bir müəllim kimi, mənim də arzum əməkdar müəllim olmaqdır. Bir sıra təhsil forumlarında iştirak etmək niyyətim var. Bəzim əsas məqsədim uşaqlara elm öyrətməkdir. Şagirdlərimin gelecəkdə uğur qazanmasını istəyirəm. Dərs dediyim şagirdlərimə əlaqələ-  
rim həmişə davam edir. Bu, mənim üçün ən böyük hədiyyədir. Əger hansısa şagirdin xati-  
rəsində qalmışsama, bu, böyük xoşbəxtlikdir.



müəllimliyə qəbul olur. Onların müəllimliyə heç maraqlı da olmur. Bu, elə bir peşədir ki, gerek özünün həvəs və potensialın olsun. Şagirdlər ünsiyyət qurmağı bilmək lazımdır. Əger valideyn bir uşaqın öhdəsindən gəle bilərsə, biz müəllimlər 25-30 şagirdlə işləyirik. Onların suallarını cavablandırımaq, dərsi izah etmek heç də asan deyil. Bəzən elə olur ki, dərsdə bir uşaq məni əsəbileşdirir, eve gələndə artıq bu hadisəni xatırlayanda güllürəm.